

Fitrə zəkatının hökmü:		
Bu kəslərə vacibdir:		Bu kəsə müstəhəbdir:
Ramazanın son gününün qürubuna yetişən hər bir müsəlmana (istər gənc, istər qoca, istər kişi, istər qadın, istər azad, istərsə də qul olmasından asılı olmayaraq) vacibdir.	Bayram gecəsi və gündüzü üçün özünün və ailəsinin qidasından əlavəsinə sahib olması vacibdir.	Ana bətnində olan uşağın adından ödənilməsi müstəhəbdir.
Fitrə zəkatının vacib olmasının hikməti:		
Oruc tutanı boş və naliyiq sözlərdən təmizləmək.	Yoxsul və kasıbları bayram günü dilənməkdən qorumaq.	
Fitrə zəkatı çıxarmağın vaxtı		
İcazəli vaxtı Bayramdan bir və ya iki gün əvvəl vermək.	Müstəhəb vaxtı Bayram namazından əvvəl, sübh namazından sonra vermək.	Haram vaxtı Bayram namazından sonra vermək.
Fitrə zəkatına hansı ərzaqlar daxildir:		
İnsanların qidası olan bir saa yemək. Bir saa təmiz buğdanın miqdarı 2 kq 40 qramdır. Hər növ yeməyin çəkisi özünə uyğundur.		Pul ilə vermək bunu əvəz etmir.
Fitrə zəkatı üçün lazım olan miqdar. Ən məşhur qidaların çəkisi		
Un: 1400 q	İrmik: 2000 q	Düyü: 2300 q
Buğda: 2040 q	Mərcimək: 2100 q	Noxud: 2000 q
Lobyə: 2060 q	Xurma: 1800 q	Kişi: 1640 q
Zəkatın növləri (qəbul edən və miqdar baxımından)		
1- Veriləcək məbləğin ödəyəne və alana baxmadan müəyyən edildiyi zəkat. Fitrə zəkatı kimi.	2- Veriləcək məbləğin və alanın hər ikisinin müəyyən olunduğu zəkat. Həccə olan əziyyət fidyəsi kimi: "Altı miskin yedizdirin. Hər miskinə yarım saa verin".	3- Məbləğin deyil, həm alanın, həm də ödəyicinin göstərildiyi zəkat. Andların kəffarəsi kimi.